

Bakı Dövlət Universitetində oxuduğumuz illərdə biz bir neçə gənc şair bir yere yığışib Azərbaycan Dövlət Pedaqoji İstututunda - xalq yazıçısı, böyük pedaqoq İsmayıllı Şixlinin mühazirəsini dinləməyə getdik. Auditoriyada işnə atsaydın yerə düşməzdı. Mühazirənin sonunda bir tələbə qız İsmayıllı müəllimə sual verdi: "İsmayıllı müəllim, həyatda ən böyük qazancınız nə olub?".

Dağ ağırı İsmayıllı Şixli müdrik ağsaqqal təmkiniylə ağır-ağır: "Ən böyük qazancım mənə ideal müəllimlərin dərs deməsi olub. Həyatda qazandığım bütün uğurlara görə müəllimlərime minnətdaram, - dedi.

Əməkdar elm xadimi, Respublikanın əməkdar müəllimi, fizika-riyaziyyat elmləri doktoru, professor Karlen Xudaverdiyev haqqında bu sətirləri yazarkən İsmayıllı müəllimin neçə illər bundan əvvəl əsl müəllim haqqında dediyi qızıl kimi o sözler yadına düşdü.

İstər böyük alim, ziyalı kimi, istərsə də özünəməxsus, bənzərsiz müəllim kimi Karlen Xudaverdiyev nədənse mənə əsrin əvvəllerinin cəfakes, ömrünü şam kimi əridən maarifçi ziyalilarını xatırlatdı.

Çoxdandır tanışdım Karlen müəllimin özür-gün dostu, gözəl alim və ziyalımız Güləndəm xanımın bu böyük alim və böyük vətəndaş haqqında dediyi sözler, tələbəlik, gənclik illəriyle bağlı xatirələr məni yamanca kövrəldi.

Karlen Xudaverdiyev 1935-ci il may ayının 27-də Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi kəndində doğulmuş, ailəlikcə doğma yurdlarından Ucar rayonuna köçürülmüş, 1953-cü ildə 1 nömrəli Ucar şəhər orta məktəbin qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olmuşdur.

1958-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək "Diferensial və integrallı tənliklər" kafedrasının nəzdində 01.01.02. - Diferensial tənliklər ixtisası üzrə aspiranturaya daxil olmuşdur.

1962-ci ildə Azərbaycan Pedaqoji İstututunda "ikinci tətib kvazi xətti hipbolik tənliklər üçün birləşməli qarışq məsələnin Furrye metodu ilə həlli" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

1976-ci ildə Moskva Dövlət Universitetində akademik A.N.Tixonovun

sədilik etdiyi şurada "Qeyri xətti hiperbolik tənliklər üçün çoxölçülü qarışq məsələlər nəzəriyyəsi" mövzusunda doktorluq işini müdafiə etmiş və 01.01.02 - Diferensial tənliklər ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

Karlen Xudaverdiyev 1965-ci ildən Bakı Dövlət Universitetinin funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dosenti, 1978-ci ildən isə həmin kafedranın professoru vəzifəsində çalışmışdır.

1984-cü ildə ömrünün sonuna dək Bakı Dövlət Universitetində yaradıcısı olduğu "Riyaziyyat və onun tədrisi metodikası" kafedrasının müdürü vəzifəsində çalışmışdır. 54 illik elmi-pedaqoji fealiyyəti müddətində 35 elmlər namizədi, 3 elmlər doktoru hazırlamış, bu görkəmli alim 192 elmi işin, 5 dərsliyin, 6 monoqrafiyanın müəllifi olmuşdur.

Karlen Xudaverdiyev 1999-cu ildə "Əməkdar müəllim", 2009-cu ildə "Əməkdar elm xadimi" fəxri adlara layiq görülmüşdür.

10 may 2012-ci ildə ömrünün 77-ci ildində bu dünyaya "əlvida" deyən professor Karlen Xudaverdiyev özündən sonra zəngin irs qoyub getmişdir.

Karlen müəllim haqqında söz deyən hər bir kes onu böyük alim, parlaq şəxsiyyət, mərd, sözünün ağası olan qeyrətlə ki kimi səciyyələndirmişdir.

**AMEA-nın Riyaziyyat və Mexanika İstututunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov:**

"Karlen müəllimi ilk dəfə 1964-cü ildə universitetin I kursunda oxuyarkən tanınmışam. III kursda "Həqiqi dəyişkənlər funksiyalar nəzəriyyəsi"ndən bizi mühazirə deyərkən onu daha yaxından tanıdım. O zaman Karlen Xudaverdiyev elmlər namizədi idi. Cavan, yaraşıqlı, həyat eşi ilə dopdolu

O, Natansonun kitabından bizi müəhazirə oxuyurdu. Hər müəhazirədə də bir neçə teorem isbat etməli olurdu. 50 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq onun oxuduğu mühazirələr dəqiqiliyinə qədər yadimdadır.

Sonralar professor Karlen Xudaver-

diyevlə uzun illər eyni fakültədə işlədik. Mən Bakı Dövlət Universitetinin prorektoru, rektoru olanda, Azərbaycan Respublikasının Təhsil naziri işləyəndə aramızda olan səmimi münasibət davam edirdi, tez-tez görüşürük. O, riyaziyyat sahəsində görkəmli mütəxəssis olmaqla yanaşı, şəxsiyyət, sözün həqiqi mənasında bütöv, əyilməz insan, hər zaman öz sözünü çəkinmədən deyən mərd kişi idi. Mənim 50 ilə yaxın tanışdım Karlen müəllim həyatı boyu bütövliyünü qoruyub saxladı. O, qorxa-qorxa, qıvrıla-qıvrıla, əyilə-əyilə yaşayan yaltaqları, yalaqları xoşlamırdı. Bu yerde Hüseyin Arifin məşhur misraları necə də yerinə düşür:

**Alçala-alçala yüksələnləri,  
Yüksələ-yüksələ alçalan gördüm.**

Professor Karlen Xudaverdiyev ziyalı bir nəslin övladı idi. Gözəl müəllimlərdən dərs almışdı. Elmi rəhbəri Azərbaycan riyaziyyat elminin fəxri, böyük şəxsiyyət akademik Əşref Hüseynov olmuşdur.

Karlen müəllim həmişə nümunəvi ailəsi, gözəl övladları ilə fəxr edirdi. Sevinirəm ki, oğlu Fuad bu gün rəhbərlik etdiyim istututda bizimle ciyin-ciyinə çalışır, atasının arzularını yaşıdır.

Professor Karlen Xudaverdiyev sağ olsayıdı, bu gün 80 yaşı tamam olacaqdı. Böyük alimimiz, unudulmaz müəllimimiz olan bu gözəl insanın nurlu, işıqlı siması əziz xatirəsi həmişə qəlbimizdə yaşayır".

**AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov:**

"Karlen müəllimi görkəmli riyaziyyatçı kimi qiysi tanışam da, 2000-ci ildə Moskvadan Bakıya gələndə daha

təmədən tanıdım. İstər alim kimi, istərsə də böyük vətəndaş, ziyalı kimi o, mənə xoş təsir bağışladı. Xeyirxah, nəcib, səmimi, yurdsevər

Karlen müəllimin kimin tələbəsi olduğunu, kimin yolunu tutub getdiyini aydınlaşdırmaqda çətinlik çəksəm də, sövqi-təbii onun yaradıcılığında görkəmli riyaziyyatçı Zahid Xəlilovun dəst-xəttini hiss edirəm. Belə ki Kar-

len Xudaverdiyev Zahid müəllimin ideyasını uğurla inkişaf etdirərək Furrye metodunu bir sinif daha mürəkkəb qeyri-xətti diferensial tənliklərin həll olunmasına tətbiq etmişdir. Bu yolda o, funksional analizin çox mürəkkəb sahələrindən olan tərəfənəz nöqtə haqqında Şauder prinsipi və onun ümumiləşmələri kimi çətin texnikadan istifadə etmişdir. Bu haqda onun özünün danışlığı maraqlı bir epizodu xan-



tırlayıram. Karlen müəllim doktorluq dissertasiyasını müdafiə etmək ərefəsində Moskva Dövlət Universitetində seminarda çıxış edərkən, Zahid Xəlilova paralel Furrye metodunun tətbiqi ilə bağlı yeni yanaşmaya iddialı olan görkəmli riyaziyyatçı Olqa Ladijenskaya Karlen müəllimin nəticələrini asanlıqla ala biləcəyi haqda fikir söylemiş və lövhəyə çıxmışdır. Karlen müəllim ona bir həftə vaxt vermiş və növbəti həftə Olqa Ladijenskaya ondan üzr istəmişdir.

Karlen müəllim çox ciddi, səliqəli, ədalətli və həqsevər riyaziyyatçı idi. Azərbaycanda çox az riyaziyyatçılar öz məktəblərini yarada bilmışlər. Karlen müəllim bu nadir riyaziyyatçılarından idi. O, özündən sonra Azərbaycan riyaziyyatında zəngin irs qoyub getmişdir. Bu irs yeni riyaziyyatçılar nəslini üçün çox gəreklidir.

Mənim bu böyük riyaziyyatçıya həmişə hörmət və ehtiramı olub. Yaş fərqimizə baxmayaraq, onunla dostluq etmiş, səmimi ünsiyyət qurmuşdum. Ən çətin məqamlarda Karlen müəllimin dost əlinin istisini çynnində hiss edə bilərdin. Bu, böyük ürəyi, qəlbini insanlara xas xüsusiyyətdi. Düşünürəm ki, belə görkəmli ziyaliların, böyük riyaziyyatçıların yeri Azərbaycan riyaziyyatında həmişə hiss olunacaq".

**Fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Quliyev:**

"Karlen Xudaverdiyev Azərbaycan riyaziyyat elminin yetirdiyi nadir alimlərdən biri idi. Onun istər Azərbaycanda, istərsə de MDB məkanında yüzlərle yetirmələri var. Onların arasında tanınmış alımlar, elmlər namizədləri, elmlər doktorları bu gün də müxtəlif sahələrdə uğurla çalışırlar.

Mən özüm də onun yetirməsiyəm. Bir vaxtlar çoxları mənim işimə mane olsalar da, dar ayaqda o mənim qolumdan tutdu. Karlen müəllim kafedra müdürü kimi ən xeyirxah, demokratik düşüncəli insan idi. Çətinliyə düşən insanların hamısına kömək edirdi. Mən onu dünyanın ən xeyirxah adamlarından biri adlandırdım.

Nümunəvi aile başçısı, böyük alim, əvəzsiz dost idi. Onun qeyri-xətti hipbolik tənliklər üçün çoxölçülü qarışq məsələlər nəzəriyyəsinə dair gəldiyi netice dünya riyaziyyat elminə böyük töhfə idi.

Görkəmli rus akademikleri Oleynik, Ladijinskaya bu elmi nəticəni çox yüksək dəyərləndirmişlər. Hər dəfə unudulmaz müəllimim, xeyirxahım, böyük alimimiz Karlen Xudaverdiyevi düşüñəndə Cabir Novruzun bu misraları yadına düşür:

**Sağlığında qiymət verin insanlar.**

O, ən azı AMEA-nın müxbir üzvü olmağa layiq bir riyaziyyatçı idi.

Karlen müəllim riyaziyyat elmində öz dəst-xəttini, imzasını qoymuş böyük alimdir. Ondan qalansa unudulmaz xatirələrdir.

**Fizika-riyaziyyat elmləri namizədi, dosent Səməd Əliyev:**

"Mən Karlen Xudaverdiyevi hələ tə-

ləbəlik illərində müəllim kimi, sonralar isə elmi rəhbər və iş yoldaşı kimi tanımış, ona həmişə böyük hörmət və ehtiram bəslemiş. Son dərəcə səmimi, geniş ürəkli, humanist insan kimi tanıdığım Karlen müəllim istər elmdə, istər təhsildə, istərsə də həyatda çoxları üçün əlçatmadır zirvələri fəth etmiş xoşbəxt tələziyalalarımızdan idi. Səflilik, sadəlik, təvazökarlıq, xeyirxahlı onu səciyyələndirən əsas cizgilər idi. Ədalət hissi və cəsarət onun qoşa qanadları idi. Fikirlərini, gəldiyi qənaəti heç kəsdən çəkinmədən deyə bilir, haqsızlıqla qarşı barışmaz mövqe tuturdu. Onun qərəzsiz, sağlam tənqidindən heç kəs inciməzdi.

Professor K.Xudaverdiyevin elmi tədqiqat sahəsi riyaziyyatın ən çətin və maraqlı sahələrindən biri olan qeyri-xətti xüsusi törməli diferensial tənliklər üçün çoxölçülü qarışq məsələlərin tədqiqindən ibarətdir. O, fizikanın, mexanikanın, hidromexanikanın, elastiklik nezəriyyəsinin, bütöv mühit mehanikasının, relativistik kvant mehanikasının, düzülmə nezəriyyəsinin, istilikkeçirmə nezəriyyəsinin, riyazi fizikanın, kimyanın, epidemiologianın, ekologianın, okeanologianın, tətbiqi fizikanın və başqa sahələrin bir sıra məsələlərinin həllinin getirildiyi qeyri-xətti hipbolik, parabolik, psevdohipbolik, psevdoparabolik və Sobolev tipli tənliklər üçün bir çoxölçülü qarışq məsələlər üçün varlıq və yeganlik məsələlərinin həlli ilə, zamana görə periodik həllərin tapılması və müxtəlif tərs sərhəd məsələlərinin tədqiqi ilə məşğul olmuşdur.

Karlen müəllim riyaziyyat və onun tədrisi metodikası kafedrasının yaradıcıları idi. O, bu gün də yeni riyaziyyatçılar nəslini üçün rəhbərlik etdiyi kafedranın işçiləri üçün etalon olaraq qalır".

**Böyük şəxsiyyətlərin ikinci ömrü, ikinci həyatı ölümündən sonra başlayır.** Görkəmli alimimiz, professor Karlen Xudaverdiyevin şərəfli ömrü yolu bu sözləri deməyə bize haqq verir.

**Zülfüqar Şahsevənli,  
Şair-publisist**